

Diqqət!

Əgər appeal.copat.az portalına daxil olmaq üçün “Asan Login”- də qeydiyyatdan uğurla keçdikdən sonra təkrar “Asan Login” səhifəsinə yönləndirilirsinizsə, brauzerdə “Cookie fayl”ın istifadə edilməsi bloklanıb. Brauzerlərdə “Cookie fayl”ın bloklanmasını açmaq üçün edilməli olunan addımlar aşağıdakı kimidir.

Safari (iPhone/iPad/Macbook)

1. Open your Settings – Parametrlər menyusunu açın.
2. Scroll down and select “Safari” – “Safari” bölməsini seçin.
3. Select “Privacy & Security” section and turn off “Block all Cookies” subsection – “Privacy & Security” bölmələri seçərək “Block all Cookies” alt bölməsini deaktiv edin (söndürün).

Chrome

1. Open Chrome browser –Chrome brauzerini açın.
2. At the top right, click More. Settings – Yuxarı sağ küncdə yerləşən alətlər pəncərəsinə daxil olun.
3. Scroll down and select “Site Settings” – “Site Settings” menyusuna daxil olun.
4. Click “Cookies and other site data” – “Cookies and other site data” alt bölməsini seçin.
5. Click “Allow all cookies” – “Allow all cookies” alt bölməsini aktiv edin.

Microsoft Edge

1. Open Microsoft Edge browser, –Microsoft Edge brauzerini açın.
2. Select Toolbar (3 dots icon on top right corner) – Yuxarı sağ küncdə yerləşən alətlər pəncərəsinə daxil olun.
3. Click the Settings menu, then choose Cookies and site permissions section – Parametrlər menyusuna daxil olun, daha sonra “Cookies and site permissions” bölməsini seçin.

4. Select the “Manage and delete cookies and site data” section – “Manage and delete cookies and site data” bölməsinə daxil olun.
5. Turn on “Allow sites to save and read cookie data (recommended)” subsection – “Allow sites to save and read cookie data (recommended)” alt bölməsini aktiv edin.

Opera

1. Open Opera browser—Opera brauzerini açın.
2. Select Settings section. – Parametrlər bölməsinə daxil olun.
3. Click Advanced in the left sidebar, and click Privacy & security – “Advanced” menyusunu seçin və açılan pəncərədən “Privacy & security” alt bölməsinə daxil olun.
4. Choose “Cookies and other site data” – “Cookies and other site data” seçimini edin.
5. Turn on “Allow all cookies” – “Allow all cookies” aktiv edin.

FireFox(Mozilla)

1. Open FireFox browser – Kompyuterinizdə FireFox brauzerini açın
2. Select the Privacy & Security panel and go to the Cookies and Site Data section.
3. Make sure Accept cookies and site data from websites (recommended) is selected.
4. Make sure Accept third-party cookies and site data is set to Always. ...
5. Click Exceptions....